

Milli azadlıq, müstəqillik arzularını ehtiva edən şanlı tarix

(əvvəli 1-ci səhifədə)

1917-ci ilin fevralında Rusiya imperiyasında Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra Müvəqqəti Hökumət yaradıldı. Cənubi Qafqazın idarəciliyi üzrə Xüsusi Komitənin yaranması da hökumətin verdiyi qərarlar arasında yer aldı. Lakin hakimiyyət çevrilişi neticəsində Müvəqqəti Hökumət də süqut etdi və hadisələrin gedisatında 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı - Zaqafqaziya Seymi yaradıldı. Lakin düşüncə fərqliliyi, dövlətçilik prinsiplerine fərqli ya-naşma, milli zidiyyətlər Seymin real, konkret addımlar atmasına, bir institut kimi formallaşmasına imkan vermedi. İlk olaraq gürcü nümayəndələr Seymdən çıxaraq may ayının 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. Bunun ardına azərbaycanlı nümayəndələr Mütəslim Fraksiyasının toplantılarında Azərbaycanın da müstəqilliyyini elan etməyi qərara aldılar. Mayın 27-də Zaqafqaziya Mütəslim Şurası Məhəmməd Əmin Rəsulzadəni sədr seçərək özünü Azərbaycan Milli Şurası elan etdi və 1918-ci il mayın 28-də Tiflisdə canişinin iqamətgahında keçirilən iclasda dövlətçilik tariximizdə və xalqımızın yaddaşında ən ali zirvədə yer almış qərar qəbul edildi: Azərbaycan Xalq Cumhuriyyəti elan olundu. Beləliklə, Şərqdə, mütəslim türk dünyasında ilk demokratik, dün-yəvi, parlamentli respublikanın əsası qoyuldu. Azərbaycan Milli Şurasının İstiqlal Beyannaməsində dövrünü qabaqlayan bir sıra müddəalar təsbit olundu. Bütün dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaradılması, milliyyətindən, məzhebindən, cinsindən asılı olmayıaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşların siyasi, vətəndaşlıq hüquqlarının təmin edilməsi, öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafi üçün geniş imkanların yaradılması nəzərdə tutulurdu.

1918-ci il iyunun 16-da Milli Şura və Milli Hökumət Gəncəyə köçürüldü və Gəncə şəhəri Cumhuriyyətin ilk paytaxtı oldu. İyun ayının 17-də Milli Şura öz fəaliyyətini dayandıraraq Müəssisələr Məclisi çağırılana qədər hakimiyyəti F.Xoyskinin sədriyi ilə yaradılmış yeni Müvəqqəti Hökumətə həvalə etmek barədə qərar qəbul etdi. AXC-nin ikinci hökuməti Gəncədə təsis olundu. İyunun 24-də hökumət tərəfindən üzərində ağ rəngli aypara və səkkizguşeli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi və dekabr ayının 7-də Türk-İslam dünyasında ilk demokratik, dün-yəvi dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin açılışı zamanı bi-

nanın üzərində qaldırıldı. Parlamentin birinci iclasında Əlimər-dən bəy Topçubaşov 120 üzvən ibarət Parlamentə sədr seçildi.

Azərbaycan Xalq Cumhuriyyətinin yaranması mürəkkəb, keşməkeşli, çətin bir dövrə təsadüf edirdi. Bolşeviklər, daşnaklar və onların havadarları, Azərbaycanın neftində gözü olan qüvvələr Azərbaycan Xalq Cumhuriyyətini özleri üçün böyük təhlükə hesab edir, imperialist şüur və ambisiyaları ilə her vəchle onun süqutuna çalışırdılar. Müstəqil, demokratik, azad Azərbaycan həmin qüvvələr üçün ən arzuolunmaz faktor idi. İyunun 19-da Müvəqqəti Hökumət bu təhlükəni və gərginliyi nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi. Və bununla birgə 4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə imzalanan müqavilənin müddəalarını əsas götürərək ondan hərbi kömək istədi. Osmanlı dövləti bu müraciətə müsbət cavab verərək Azərbaycana ordu göndərdi. Beləliklə, Osmanlı ordusunun beşinci diviziyasının bölmələri Gəncəyə daxil oldular. Qafqaz İslam Orduyu yaradıldı və bu ordu Azərbaycan Xalq Cumhuriyyətinin müəyyən bir dövr ərzində bərqərar olmasında, torpaqlarımızın daşnaklardan, Bakı Sovetinin qoşunlarından azad edilməsində böyük rol oynadı. Ağır döyüşlərdə düşmənə sarsıcı zərbələr endirərək irəliləyən Qafqaz İslam Orduyu iyunun 20-də Şamaxını azad etdi. Sentyabrın 15-də isə Bakı işğalçılarından azad olundu və bu münasibətlə Bakıda hərbi parad keçirildi. Sentyabrın 17-də Azərbaycan Hökuməti Gəncədən Bakıya köçürüldü. Bakı Azərbaycan Xalq Cumhuriyyətinin yeni paytaxtı oldu. Məhəmməd Əmin Rəsulzadə 1919-cu il may ayının 31-də Berlində çap olunan "İstiqlal" qəzetindəki məqaləsində yazdı: "Mayısın 28-də istiqlal bayramını qeyri-qabili-təsvir bir səmimiyyətlə qarşılıkları ilə azərbaycanlılar bütün aləmə göstərilər ki, istiqlaldan əl çəkməyəcəklər və bütün böhtəngilərə deyəcəklər ki, istiqlal xanların, bəylərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs idealıdır".

Azərbaycan Xalq Cumhuriyyəti fəaliyyəti dövründə bir sıra vacib qərarlar qəbul etdi və bənlərdən bəzilərinə həyata keçirə bildi. Belə ki, Azərbaycan Milli ordusu yaradıldı, seçki haqqında Əsasnamə təsdiqləndi. 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşlarına milli mənsubiyətindən, irqindən, cinsindən asılı olmayıaraq seçki hüququ verildi. Azərbaycan Xalq Cumhuriyyəti dünya tarixində qadınlara seçki hüququ verən ilk dövlətlərdən biri kimi də tarixə düşdü. Üçrəngli

bayrağımız, gerbimiz, himnimiz təsbit olundu. Azərbaycan dili dövlət dili elan edildi. Müxtəlif dövlət institutları, qurumları yaradıldı, elmin, mədəniyyətin inkişafının təməli qoyuldu, milli opera və dram teatrı açıldı. Coxlu sayda məktəblər, gimnaziyalar, uşaq bağçaları, kitabxanalar fəaliyyətə başladı. Dünyanın bir neçə dövləti ilə diplomatik əlaqələr quruldu. Bütün bunların həyata keçirilməsində və illər sonra ölkəmizin, dövlətimizin siyasetində əsas tutduğu demokratik siyasetin başlanğıcının qoyulmasında Azə-

yabr 2021-ci ildə imzaladığı Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanuna əsasən may ayının 28-i respublikamızda Müstəqillik Günü olaraq qeyd edilir. 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini yenidən bərpə edən müasir, müstəqil Azərbaycan Respublikası bu gün Azərbaycan



Xalq Cumhuriyyətinin qurucularının - F.Xoyskinin, M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin, Ə.Topçubaşovun, M.Hacınskinin, S.Mehmandarovun, Ə.Sıxlinskiinin və başqalarının gərgin əməyi danılmazdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyəti dövlətçiliyimizin əsasının qoyulmasında ilk addım oldu.

Ösrin sonlarında böyük çətinliklərə müstəqilliyyini yenidən əldə edən respublikamız dünya xəritəsində silinmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə rəhbərliyə qayıdışı ölkəmizin tarixində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Xalq Cumhuriyyətinin tarixi prinsiplerine əsaslanan dövlət quruculuğunu təməli qoyuldu. Azərbaycan Xalq Cumhuriyyətindən miras qalan "Bir kərə yüksəلن bayraq bir daha emməz" ideyasi ulu öndərin gördüyü böyük, tariximizə qızıl hərflərə yazılan işlərlə həyata keçirildi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 okt-

Xalq Cumhuriyyətinin demokratik ənənələrini, bu parlaq tarixi uğurla yaşadaraq əmin addımlarla gələcəyə doğru irəliləyir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin 100 ilik yubileyi münasibətilə rəsmi qəbul zamanı söylədiyi nitqində demişdir: "Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq mütəslim aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikani Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqlışdır, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının xatirəsinə böyük hör-mətlə yanaşır".

Mehparə ƏLİYEVA,
"Respublika".

